



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 235 (9114) CÜMƏ AXŞAMI, 27 oktyabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qafqazın siyasi və iqtisadi güc mərkəzi

**İlham Əliyevin
global layihələri və təşəbbüsleri
dünyanın Azərbaycana və
regiona olan marağını
getdikcə artırır**

► 4

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan gelecek yüksəlş strategiyasını dövrün tələblərinə uyğun müəyyən edir. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığı və enerji təhlükəsiyinə əhəmiyyətli töhfələr verən etibarlı tərefdəş ölkə kimi qəbul edir. Son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyaset Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə, müzəffər orduya sahib olan qüdrətli dövlətə çevrilməsini şərtləndirir.

Hazırda da dünyani təhdid edən global iqtisadi böhran fonunda Azərbaycanın dayanıqlı inkişafı möhz İlham Əliyevin həyata keçirdiyi mütəreqqi islahatlar sayesində əldə edilib. Uzaqqorən lider kimi qəbul etdiyi qərarlarla, reallaşdırıcı inkişaf strategiyası ilə Azərbaycanın gücüna gücləndirən, səsli-iqtisadi inkişaf strategiyası ölkəmizin istənilən böhrandan az itki ilə çıxmamasını təmin edib.



**"Əhəmiyyətli qərarlar
qəbul edəcəyinizə
inanıram"**

Azərbaycan Yazıçılarının
XIII Qurultayının iştirakçılara

Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan Yazıçılarının XIII Qurultayının öz işinə başlaması münasibətilə səmimi-qolbdan salamlayır, hamınnız can-sağlığı və gələcək fəaliyyətinizdə nailiyyət arzu edirim.

Azərbaycan xalqı şeiro, sonətə böyük qiymət verərək comiyət və gələcək nəsilər qarşısında dörnə monəvi məsuliyət hissi ilə yazıl-b-yardan qələm sahiplərinə daim ehtirəm bəsləmişdir. Onlar çoxosrık söz xəzinəmizin zənginləşməsi, mödəni dəyərlərimizin saflığının qorunması və ic-timai fikrin milli özünüdürək zəminində formalşaması işinə misilətlər təbəqələr bəxş etmişlər. Ədəbiyyatımız miliyiliklə boşorılıyın ahəngdən vəhdətindən humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irlərin tərkib hissinosuna çevirmiş görkəmlili söz ustalarının xatirəsi ölkəmizdə ozisz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlığımızın ruhuna mübarizə özünnən aşınması və müstəqiliyimizin monəvi zəminin möhkəmlənməsi yolduna şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.

Mədəni heyatlarda müüm hadisələrindən olan qurultayımızın parlaq Qarabağ zəfəri sayısında tariximizin şanlı sehifələrini yaşadığımız bir dövrdə təsədüf etməsi yüksək ideyallı bədii əsərlərin ərsəyə gətirilməsi naməni bir sira mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi iştgunda comiyətinə monəvi inkişafı məsələlərini hər zaman olduğu kimi, yenə de diqqət mərkəzində saxlayaraq semorolı müzakirələr aparacağımıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təsəkkür terzi ilə seçilən vətənpərvər ruhlu yeni nəslə öündə geniş iftūqlar açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzu dünyada daha da artır



Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayənde heyətini qəbul edib

Birləşmiş Krallıq Azərbaycana ən çox sərmaya yatırınlı ölkədir

Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-alilləri cənab Riş Sunaka

Hörmətli cənab Baş nazırı!
Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının Baş naziri kimi fealiyyətə başlamağızın münasibətilə Sizi səmimiyyətə tövrik edirim.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında toşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxılı əməkdaşlığı böyük əhəmiyyət veririk. Xoş əmələnlərə əsaslanan əlaqələrimiz hər keçən il də inkişaf etməsi və dorinləşməsi momənluq doğurur.

Hazırda ikitorofli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmaya yatırınlı ölkə və on iki ticarət tərafdaşlarından biridir. Ölkələrimiz arasında siyasi, mödəni, təhsil və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf etməkdir.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sımaqdan çıxmış strateji tərəfdəşlik münasibətlərini xüsuslu qeyd etmək istərdim. Enerji təhlükəsiyili məsələlərində ölkələrimizin six tərəfdəşliyi, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və destəyini yüksək qiymətləndiririk. Eyni zamanda son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdəşimiz olan BP ilə təmiz enerjiyi keçid sahəsində de işbirliyimiz bizi sevindirir.

İki il bundan əvvəl işğaldan azad etdiyimiz orzularımızda aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallığı təmsil edən şirkətlərin iştirakı tövridələyicidir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sosial-iqtisadi reinterəsiyinə on böyük engel olaraq qalan minnələrin təmizlənməsi və parlamentin hərbi sursatların zərərsizləşdirilməsi işinə Birləşmiş Krallığın verdilər töhfəni alıqlayırıq.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluğun möhkəmləndirilməsi, ikitorofli əlaqələrimizdə bütün sahələrdə dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə söylərə diləyirəm.

Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev İtalya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Melonini tövrik etdi

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

Qonşuluğa yaraşmayan münasibət

İrəndəki bəzi dairələr regionda sülhə xidmət etməyən davranışlar sərgiləyirlər

► 5

Təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir



President İlham Əliyev
Gürcüstanın təhsil və elm nazirini qəbul edib

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir

Spiker MDB PA-nın şura və plenar iclaslarına qatılacaq,
bir sıra görüşlər keçirəcək

► 2

Məqsəd milli birliyin möhkəmləndirilməsidir

Siyasi partiyalarla bağlı
qanunvericilik təkmilləşdirilir

► 5

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzu dünyada daha da artır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçularını, mərkəzin idarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İsmail Seragel din son dövrlerde Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daşı da artlığı vürgülədi, beynəlxalq təşkilatlar və bərələrin aparıcı institutları ilə birbərabə əlaqələrinin yaradıldı gini dedi. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini verdiyi dəstəyə görə dövlətimizin başçısına minnədarlı gını bildirdi.

İsmail Serageldin mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibəti xətirə hədiyyələrini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibəti təbrikçilərini çatdırıv və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirdi. Dövlətimizin başçısı mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rələn və nüfuzunun artmasına məmənnənluğunu ifadə etdi.

Görüşdə vurğulandı ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfdən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin

müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanşımaların toplu edildiyi beynəlxalq platforma kimi qəbul olunur.

İsmail Serageldin bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Cində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-də, Cənəvərdə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevre ofisi və Berlinde Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tödbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya summitında və Latviyanın paytaxtında keçirilən "Riga konfransı-2022" də tərəfdən kimi çıxış edib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün evvel Gürcüstana soförinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığı bildirdi, soförin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətlidir.

nu vurğuladı, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, neqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyi dədi. Prezident İlham Əliyev qeyd etdi ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlətimizin başçısı Gürcüstana Azərbaycan dilində, Azərbaycanda ise gürçü dilində məktəblərin fəaliyyət göstərməsinin bunun yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil Çxenkelinin soförinin ölkələrimizin müvafiq nazirlikləri arasında

əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyini ömənilini bildirdi.

Qəbulu görə minnədarlı edən Mixeil Çxenkelin dövlətimizin başçısının Gürcüstana soförinin tarixi soför olduğunu qeyd etdi və əlaqlorımızı genişləndirilməsində soförin xüsusi önem daslığındı dədi. Qonaq ölkələrimizin təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

"Azərbaycan-İtalya münasibətlərinin hərtərəflü inkişafına xüsusi əhəmiyyət veririk"

İtalya Respublikası Nazirlər Şurasının Sədri zati-alılırları xanım Ciorgia Meloniya

Hörmətli xanım Sədr!

İtalya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamığınız münasibətilə Səzo somimi təbriklərimi çatdırıram.

Biz xoş onənlərə əsaslanan Azərbaycan-İtalya münasibətlərinin hərtərəflü inkişafına xüsusi əhəmiyyət veririk. İtalya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdəsədir. Yüksəksoviyyəli münzətəsi siyasi dialoq, daim yeni məzmunlu zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrin əlaqələrimizin coxşülü strateji tərəfdəşligimizən səciyyələndirən osas cohətlərdəndir.

Məmənnənluqla qeyd etmələrə istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtalya Azərbaycanın, Azərbaycan İtalyanın Conubi Qafqazda ənənəvi ticarət tərəfdəsədir. İtalya şirkətləri uzun müddət kərə kərə deyərək geniş əməkdaşlıqları göstərir. Məmənnənluqda əlaqələrimiz azad olunmuş ərazilərimizdən də uğurla həyata keçirilir.

Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda dəmərəli və möhsuldar birgə fəaliyyətəmiz təqdim olarıqdır.

İnanıram ki, Azərbaycan-İtalya dostluğunun strateji tərəfdəşliyi, həm ikitorəffli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə əlaqələrimizle bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Səzə möhkəm cənəşli, xoşbəxtlik, işlərinizdə uğurlar, dəst İtalya xalqının rəfahı namən qərşidəki müsələlərətəmənədən uğurlar arzulayıram.

Hörmətə,

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

Azərbaycan ilə Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən "Səhə Expo-2022" Müdafia və Aerokosmik Sergisi çərçivəsində Pakistan İsləm Respublikasının müdafiə istehsal üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.

Müdafia Sənayesi Nazirliyinin İnformasiya texnologiyası şöbəsindən AZƏRTAC-a bildiribləri, göründərək hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağına vurgulayıblar.

Daha sonra qarşılıqlı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqqda geniş fikir mübadiləsi aparılıb. Tərəflər faydalı müzakirələrin keçirildiyi görünüşün əhəmiyyətinə yüksək qiymətləndirilərlər.

Xatırladaq ki, oktyabrın 25-26-dək İstanbul tövsiyi edilən "Səhə Expo-2022" Müdafia və Aerokosmik Sergisində 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkət qatılıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir



Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə isgütərə səfər edib.

Milli Məclisin Mətbuat vo ictimaliyətə əlaqələr şöbəsindən verilən məlumatə görə, Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin Sədrini Hüseyin Quliyev və digər



kəşfiyyatçılarla qarşılıqlı şəxslər. Səfər çərçivəsində spiker Saibə Qafarova MDB PA-nın baş katibi Dmitri Kobitski, ölkənin Özbəkistandakı sofüri Hüseyin Quliyev və digər

şəxslər ilə bir sərənəsənətə keçirəcək.

İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.

"Azərbaycan"

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib



yənə qeyd edib. Tədbirdə Dövlət Komissiyasının sədr müavini, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Mədəniyyət, Energetika, Rəqəmsal İnkışaf və Nəqliyyat, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti, "Azerenerji" ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. Tədbirdə Dövlət Komissiyasının sədr müavini, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Mədət Quliyev, iqtisadiyyat nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahil Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmirəslanov qeyd olunan mənzərələr üzrə fikirləri bildirdilər.

Mədət Quliyev, kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, energetika nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahil Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmirəslanov qeyd olunan mənzərələr üzrə fikirləri bildirdilər.

Mədət Quliyev, kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, energetika nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahil Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmirəslanov qeyd olunan mənzərələr üzrə fikirləri bildirdilər.

Mədət Quliyev, kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, energetika nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahil Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmirəslanov qeyd olunan mənzərələr üzrə fikirləri bildirdilər.



"Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" 2022-ci il iyunun 30-da Tel-Əvvil şəhərində imzalanmış Saziş təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Təsis Müqaviləsi"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Təsis Müqaviləsi təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnkлизiv Çərcivə"yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razlaşmanın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Vergitutma bazasının aşınması və monfootin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnkлизiv Çərcivə"yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razlaşma təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

R.M.Rüstəmovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bondını rəhbər tutaraq qərara alırm:

1. Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən güvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında" 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi" təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" 2022-ci il mayın 20-də Riga şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə İsləvçə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq qərara alırm:

"Azərbaycan Respublikası Hökuməti ilə İsləvçə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında" 2022-ci il iyunun 3-də Bern şəhərində imzalanmış Saziş təsdiq edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

R.M.Rüstəmovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bondını rəhbər tutaraq qərara alırm:

Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bondını rəhbər tutaraq, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 25.1-ci maddesində müyyən edilmiş məhsulların qeydiyyatını, qida zənciri obyektlərinin təsdiqini həyata keçirmək və Qida Təhlükəsizliyi Reyestəni aparmaq, idxlə sağlamlıq aktını, sağlamlıq, baytarlıq, fitosanitar sertifikasiatlarını vermək;

1. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.1. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.2. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.3. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.4. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.5. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.6. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.7. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.8. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.9. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqdır qərara alırm:

1.1.10. "Qida təhlükəsizliyi Agentliyinin faaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında

5 may tarixli 523-VIQ nömrəli Qanunun icrası ilə olacaqd



Qonşuluğa yaraşmayan münasibət

İrəndəki bəzi dairələr regionda sülhə xidmət etməyən davranışlar sərgiləyirlər

Vətən mühərribəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə apardığı sürətli bərpə-quruculuq işləri, eyni zamanda regionda sülhün, təhlükəsizliyin temin olunması üçün atlığı əməli addımlar, nəqliyyat-kommunikasiya mərkəzinə çəvrilməkdə olan ölkəmizin Zəngəzur döhləzinin açılması ilə bağlı gördüyü işlər homçının bölgənin inkişafına töhfə vermek məqsədi daşıyır. Bunu nələ belə, bəzi ölkələrde müyyeyən dairələr Azərbaycanın xəş niyyəti, gördüyü tədrişliyə işləri qəbul edə bilmir və ya döhləzin reallaşmasından nədənə qorxuya düşür. Amma anlıamlar ki, Zəngəzur döhləzinin reallaşdırılması kiməsə qarşı deyil, hətta layihənin həyata keçirilməsini mümkün qədər ongəlləməyə çalışın. Ermenistanın özüne belə faydası var.

Bəlo qüvvələrin İrəndə da fealiyyət göstərdiyi məlumatdır. Eyni zamanda 30 il ərzində, torpaqlarımız Ermənistana işğal altında olduğu müdəddətə Azərbaycanın sərhəddə heç bir horbi telim keçirməyen İrəndə son iki ilədən fəallamış, sərhəddə telimlər keçirməsi birmənalıqları qarşılaşdırır.

Dostluğa yaraşmayan münasibət

Milli Məclisin deputati Elman Məmmədov qəzeti məlumatlarında işğalda işləməyən işlərə dair bilgi verdi: "Bunun həm demək və dediklərinin arxasında durur, sənədlərdə somimiyək, emmənliliklə de bunu sübut edir. Digerləri kimi saxtakar, qeyri-somimiyətli deyil. Bir neçə dəfə İrəndə bağlı gərgin möqamlar da Azərbaycan öz mövqeyini ortaya qoymuş. Qeyd olunub ki, qonşumuza, islam dövlətinə



qarşı bizim ərazimizdən istifadəyə razı ola bilərək".

Elman Məmmədov bildirir ki, bunun qarşılığında isə müstəqillik qazandığımız gündən bəri İrəndəki dairələr tərəfindən Azərbaycana qarşı ancaq qeyri-somimi qonşuluq münasibəti, dostluğa yaraşma-yənə hərəkətlər müşahidə edilir. "Həmin qüvvələr otuz il ərzində Azərbaycanın Ermənistana tərəfindən işğal olunmuş ərazilərinin qarot, talan olunmasına, yəraltı, yerüstü sərvətlərinin daşınmasına şərait yaradıblar".

Deputat xatırladır ki, İrəndə yaşayışının böyük əksəriyyəti müsəlmanlardır. Bəs, onda sual olunur, müsəlman qardaşlarımız torpaqlarımız işğal edildiyi gündən ərazilərimizdə islam dünyasına aid olan müqəddəs yerlər - məscid, ziyaretgah, qəbiristanlıq və digər dini-tarixi abidələrin ermənilər tərəfindən daşınıldı-

Bölgədə sabitliyi
pozan əsas amil

Milli Məclisin Beynəlxalq münasibətlər ve parlamentlər-arası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə qeyd edib ki, İrəndəki həmin qüvvələr Ermənistana bir millet, iki dövlət olduğuna dəfələrənən qeyd edib. Hətta bu fikirlər İranın Baş nazir Əli Əsədov bildirmişdir.

Arazboyu ərazilərdə həyata keçirilən horbi təlimlər isə Ermənistana dəstək ifadəsidir: "İran Ermənistana müttəfiqlik əlaqələrini inkişaf etdirir, Ermənistana Təbrizdə konsulluq açır. Eyni zamanda İran da Zəngəzurda konsulluq açır. Bu əməkdaşlığın homədə horbi sahada həyata keçirilməsi dünyaya bəlliidir".

Deputat vurgulayır ki, İrəndəki bəzi dairələrin Ermənistana birlin nümayis etdirməsi bölgədə sabitliyi pozan əsas amildir.

**Əsmər QARDASXANOVA,
"Azərbaycan"**

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən üç il ötür

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin üçlü dövrü barədə açıqlama yayıb. AZƏRTAC xəber verir ki, açıqlamada deyilir:

"Bu gün Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi təhvil almışından üç il ötür. Sədrliyimiz COVID-19 pandemiyasının qlobal məqyasda yayılmışdır. Eyni dövrə təsadif etdi, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkətə üzv dövlətlərin tərəfindən yekdiliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu əsərlər sayısında pandemiya ilə əlaqəli çətinliklər beynəlxalq əməkdaşlıq imkanlarına cəvirmiyəcək. Barabər.

Barədən qeyd edilir ki, "Sədrliyimiz COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsini qeyd etmək olar. Həmçinin dövlətimizin başçısının təsəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhine peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal olçənlilikin təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürüləsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkətin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirir".

Azərbaycan Respublikası ötən müddət ərzində QH-nin fealiyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkət üzvləri adından yüzlərə boyanat soslöndürüb, onlara qətnamə layihələri və digər təsəbbüsler ilə rəhbərlerini təşkil edib. Ölkə Prezidentinin müvafiq surəncəsi osasında her il onlarla QH gəncinə Azərbaycanda toqatlı təhsil almaq imkanları yaradıb.

Hərəkət üzv dövlətlər arasında tərəfdənşli və həmroyiliyi artırmaq, eləcə də əməkdaşlığın inkişafı qədər əksar edilməsi istiqamətlərini ortaya çıxarmaq üçün bir çox sahəvi nazirərə iclasları, o cümlədən omək və sohivə nazirərənən görüşləri keçirilib. Yaxın vaxtlarda təhsil nazirərənən, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavab-deh qurum rehbərlerinin de iclaslarının keçiriləsi planlaşdırılır".

Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətində istiqamətinə təsdiq olundu. 2023-cü ilin sonuna qədər uzadılub.

məsələ ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə Prezidentinin təsəbbüsleri əsasında və Hərəkətə üzv dövlətlərinə dəstəyi ilə 2021-ci il oktyabrın 4-5-də QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin noyabrın 28-də isə QH Parlament Şəbəkəsinin (QHPS) əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyul-1 iyul tarixlərində QHPS-nin Bakı Konfransında, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə evsahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPS və QH-nin Gənclər Təşkilatının fealiyyət modalitələrini təmizləyən sonadərlərin, eləcə də bu qurumların logo və bayraqlarının qəbul edilməsi, əhəmiyyətini QH-nin internet sohifəsinin (www.namazerbajian.com) istifadəye verilməsi Hərəkətin təsisat nameştiyəti ilə əldə edilmiş mühüm nailiyətlərdən ibarət.

Sədrliyin 2021-ci ilin 11-12 oktyabr tarixlərində Serbiyanın Belqrəd şəhərində QH-nin təsis edilməsinin 60-ci iləndən münasibətli yüksəksəvəyyili yubile yoldaşlığı tədbiri, Bakı şəhərində "QH-nin təkamülündə Afrika irləri" mövzusunda konfrans, eləcə də QH tarixində ilk dəfə QH ölkələrinən gənclərin iştirakı ilə QH Modeli. Simulyasiya tələmləri təşkil edilib. Ölkə Prezidentinin müvafiq surəncəsi osasında her il onlarla QH gəncinə Azərbaycanda toqatlı təhsil almaq imkanları yaradıb.

Hərəkət üzv dövlətlər arasında tərəfdənşli və həmroyiliyi artırmaq, eləcə də əməkdaşlığın inkişafı qədər əksar edilməsi istiqamətlərini ortaya çıxarmaq üçün bir çox sahəvi nazirərə iclasları, o cümlədən omək və sohivə nazirərənən görüşləri keçirilib. Yaxın vaxtlarda təhsil nazirərənən, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavab-deh qurum rehbərlerinin de iclaslarının keçiriləsi planlaşdırılır".

Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətində istiqamətinə təsdiq olundu. 2023-cü ilin sonuna qədər uzadılub.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.

Sədrliyin əməkdaşlığı, təsdiq olundu.



Gənclik



● Qarabağ Azərbaycandır!



Təxirin müxtəlif dövrlərində Azərbaycan xalqı çox çatın sınaqlarla üzülsəib, ağır mübahizolardan keçib. Hər zaman humanist, qonaqpərvər və saxavatlı olan bu xalqın zəngin təbii sərvətləri, təsəssif ki, ona səhərat getirməklə yanaşı, problemlər də yaradıb. Azərbaycanın əraziləri ayrı-ayrı əsrlərdə işgala məruz qalıb.

Sonuncu işgal XX osrin axırlarında baş verib. İllər boyu siyasiqları, mehribanlıq, xoş münasibət gördükleri azərbaycanlılar silah qaldıran ermənilər xaricdən aldıqları hər cür yardım, dəstək sayındaş məqsədlərinə qata bildilər. 1990-ci illərdə baş veren və tariximizə Birinci Qarabağ müharibəsi adı ilə yazılın illərdə qəsəbə ermənilər torpaqlarını iyiye faiziş işgal etdilər. Minlərlə azərbaycanlı vəhşicəsi nə qətlə yetirdilər. Qəddar düşmən nəinki qocalara, qadınlara, uşaqlara, hətta yaqdan qalxa bilməyən ağır xəstələr, südmər köpərlər belə acı-yib rəhm etmədi, onları ozab-oziyötərələr verərək öldürdü. Öz dədo-baba yurdlarından, zəhmətli təkdipləri evlərindən, isti ocaqlarından baş götürüb qənarlılar da bir çoxunun aqibəti acı-naqçı oldu. Bu insanların dövrün müraciəti silahları ilə silahlanmış yağı düşmənlərin pusqusuna düşdülər.

Mübarizələr içərisində otuz il keçdi. Bu illərə orzində dünyaya golen köpərlər böyükü boy-a-başa çatdılar. Onlar heyati dörk etmeye başlayandan mənsub olduqları Azərbaycan xalqını, Azərbaycan təbii həqiqinə, ədalətin bərərər olmasa uğrunda mübarizələrə göründülər. Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev boyan edirdi ki, biz heç vaxt işgallərə barışmayaçğıq.

Ermənistan silahlı qüvvələri işğalı davam etdiriydi dövrdə, atəşkəs barədə razılaşma olsa da torpaqlarından ol nøkmərdi. Azərbaycan Ordusunun mövqelərini, eyni zamanda mülki əhalinin yaşayış məntəqələrini iriçəpə silahlardan intensiv atəş tuturdular. Natiqədə əsgər və zabitlərimiz, dinc sahalar şəhərələrə qəzəbələr.

Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə gündən-güne peşəkarlığı artırmaqdə, güclənməkdə idid. Ordumuz düşmənə məkrili niyyətlərini həyata keçirməyə imkan verirdi. Ermənistan silahlı qüvvələrinin torpaqbəti hüməkulların karşısına qoşılıyə almır. 2016-ci ilə yənə də Ermənistan torpaqının torpağından baş veren Aprel döyüsləri, əslində, düşmən xəbərdarlıq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

çətinləşdirdi. İşgalçı ermənilər həm də külli miqdarda maddi ziyan vurmaşdılar. Azərbaycan bu problemlərin həll edilməsi, haqq səsinin dünyada eşidilməsi, ədalətin bərpə olunması istiqamətində uzun illər qeyriyyətli mübarizə apardı. Bu illərə orzində dövlətimiz münaqişəni sühə yolu ilə həll etməyin törfərə oldugu səbət etdi. Təsəssif ki, Ermənistan işğalçılıq niyyətindən ol nøkmərdi. Və beynəlxalq təskilatlar bu na Görə səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yandırmaq və Azərbaycandan düşmənə obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdə ki, Ermənistan hər vəchələ çalışır ki, danişqələr prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Mehə Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyaseti noticisindən hərəkətənək faktiki olaraq dayanıb. Növbəti toxibratın tördülməsi məhəz bu məqsədləri güdü və bu məqsədlər onlar üçün əsas məqsədlərdir".

"Qarabağ Azərbaycandır və nida"

Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının arzularını ifade edirdi. Hər bir azərbaycanlı inandırırdı ki, yurd itkişəbələrə olmayaçqdır. Məcburi kökünlər bir gün geri dönməklərini, düşmənin uğurub daşıldığı, od vurub yandırğı evlərinin yenidən inşa olunacağına düşmənək xəyalı Vətən torpaqlarını Ermənistan silahlı qüvvələrinin işğalından azad etmek üçün six birləşdi.

O gün Azərbaycanın bütün bölgələrində yaşayan gəncərimiz torpaqlarımızın işğaldən azad olunması üzrə mənətizir. İlham Əliyev həmin gün Azərbaycan xalqının müraciətiindən monfur düşmənən bödnəm niyyətini açıqladı: "Ermənistan bu torpağı tərtəməkən hənsi məqsəd güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planlaşdırılmışdır. Aprel döyüsləri, əslində, düşmən xəbərdarlıq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlara həyat qaydırır, bu torpaqlarda Azərbaycan bayrağı dalgalanır. İnsanlar qayıdlar, yeni qəsəbə salıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü göstərir. Bu illərə orzində dövlətimiz münaqişəni sühə yolu ilə həll etməyin törfərə oldugu səbət etdi. Təsəssif ki, Ermənistan işğalçılıq niyyətindən ol nøkmərdi. Və beynəlxalq təskilatlar bu na

Qətiyyətli, mərd, iğid, vətənpərvər Azərbaycan gəncləri

Həmin gün dövlət başçısı, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev döşəmənən hərbi toxibratının qarşısını almaq üçün qismən səfərbörlük etən etdi. Azərbaycan xalqı Vətən torpaqlarını Ermənistan silahlı qüvvələrinin işğalından azad etmek üçün six birləşdi.

O gün Azərbaycanın bütün bölgələrində yaşayan gəncərimiz torpaqlarımızın işğaldən azad olunması üzrə mənətizir. İlham Əliyev həmin gün Azərbaycan xalqının müraciətiindən monfur düşmənən bödnəm niyyətini açıqladı: "Ermənistan bu torpağı tərtəməkən hənsi məqsəd güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planlaşdırılmışdır. Aprel döyüsləri, əslində, düşmən xəbərdarlıq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayonlarının torpaqlarının bir hissəsini iş-

gəlçilərdən azad etdi, minlərlə hektar ərazilərə biz nəzarət edirik. Bu torpaqlarda münefiq kimi qəbul etməli idi. O zaman Prezident İlham Əliyev bildirdi ki, ordumuzun gücünü düşmənə dərzi: "Aprel döyüsləri bizim şəhərə tərəiximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli və Cəbrayıllı rayon



"Ölkəmizi sözə deyil, əməllə birləşdirəcəm"

Rişi Sunak Britaniya hökumətinin yeni hədəflərini açıqladı

Büyük Britaniyanın yeni, 57-ci Baş naziri Rişi Sunak Bikingem sarayında Kral III Corcda görüşdən sonra hökumət başçı kimi ilk çıxışını edib.

Yeni taclanmış kralın bu posta formal olaraq tövsiyəli və Nazırlar Kabinetini formalaşdırmağı təşvişdi 42 yaşlı keçmiş maliyyə naziri siyasetdən sərülü yüksəldən sonra Böyük Britaniya tarixində on gənə Baş nazır olub. O, cari ilədə artıq 3-cü hökumət başçıdır.

Rişi Sunak hem də Hindistan əsilli ilk Britaniya lideri və keçmiş Britaniya koloniyasının Nazırılar Kabinetinə rəhbərlik edən ilk nümayəndəsidir. Britaniyanın ağdərili olmayan ilk Baş nazırının 730 milyon funtsterinq sərvətinin olduğunu bildirilir. O, kral ailəsindən iki dəfə çox zəngindir.

Qarşıda sərt qaralar olacaq

İqamətgahında vətəndaşlar qarşısında çıxış edən Baş nazır bildirib ki, iqtisadi sabitlik və etimad məsələləri hökumətin gündəminin əsasını təsdiq edəcək. Lakin qarşısında sort qaralar da olacaq.

Rişi Sunakın dediyinə görə, indi ölkədən iqtisadi böhrandan keçir. Koronavirus pandemiyasının tosları hələ də hiss olunur. Ukrayna-Rusiya münaqişəsi bütün dünyada enerji bazalarını və təchizat zonrlarını sabitsizləşdirir.

Yeni Baş nazır səfəri Liz Trassə etdirilmə bildirib. Onun həvəsli döyişikliklər etməyə çalışdığını, lakin bəzi sohvlara yel verildiyini söyləyib və eləvə edib ki, möhəbbət sohvları dizişətmək üçün mühabifəkarlar lideri və Baş nazır seçilib.

Yeni hökumət başçıyı bildirib ki, bu iş dərhal başlayır: "İqtisadi sabitliyi və etimadı-



dübu hökumətin gündəmində birinci yeri çıxarıcam. Bu, sort qaralar deməkdir".

Sunak goləcək nəslin ödəməsi üçün borclar saxlamayağı söyləyib və vurğulayıb ki, inanılmaz nailiyyətlərinə görə Boris Consona Baş nazır kimi hər zaman minnətdər olacaq.

O, hökumətin qarşısında duran mühüm vəzifələri açıqlayıb. Bunlar daha güclü sohiyyə sistemi, daha yaxşı mətbətlər, daha təhlükəsiz küçələr, sorhəd nəzarəti, ətraf mühitin mühafizəsi, orduya dəstək, həyat soviyyəsinin yüksəldilməsi, iqtisadi inkişaf vo tikinti işlərində: "Ölkəmizi sözə deyil, əməllə birləşdirəcəm".

Liberal demokratlar Sunakın çıxışına cavab olaraq bildirlər ki, o, qarşın gələn qışdan narahat olan ictimaiyyəti sakitləşdirə biləməyib. Liberal Demokratlar Partiyasının lideri Ed Deyvi deyib ki, yeni Baş nazırın ümumi seçki toyin etmək istəməməsi Mühafizəkarlar Partiyasının Britaniya xalqına etibar etməyini göstərir.

Leyboristlər Partiyasının sədri Annəliza Dodd Sunakın konkret siyaset təkliflərinin olmamasını təngid edərək Mühafizəkarlar Partiyasının iqtisadi uğursuzluğunu təsvir edib.

üçün sadə insanların yüksək qiymət ödədiyini deyib. Doddsun fikrincə, ölkə temiz sohifədən başlamalı və ümumi seçki keçirməlidir.

Rişi Sunak artıq əsas nazir postlarından biri ilə bağlı qarar verib. Liz Trass tərofindən comi iki həftə ovvel bu posta toyn edilmiş Cərimi Hant maliyyə naziri vəzifəsindən qalır.

Kvazi Kvarteninq yerinə gələn Hant ilk olaraq sabiq Baş nazırın mini-büdcəsində nozordə tutulan və maliyyə bazarlarında çaxnaması yaranan vergi endirimlərini loğv edib. Bir çox ekspertlərin fikrincə, möhəbbət adımdan onun yeni kabinetdəki yeri vəzifəsini qoruyub.

Ben Uelles müdafiə katibi olaraq qalır. O, 2019-cu ilin iyulunda müdafiə naziri toyn edilib və Liz Trass hökumətindən vəzifəsini qoruyub.

Ceyms Kleverli Böyük Britaniyanın xarici işlər naziri postunda qalacaq. O, sentyabrın 6-də Liz Trass hökumətindən vəzifəyə toyin edilib.

Rişi Sunakın golisi ilə tokco Böyük Britaniyanın özündə deyil, beynolxalq arenada sabitliyin bərpası gözönüllür. O, yeni vəzifədə ümildəri doğruldulara xılastar missiyasının əhdəndən gələ biləcəkmi? Bu suali Böyük Britaniyanın keçmiş maliyyə naziri Corc Osborn orijinal tərzdə cavablaşdırıb: "Bəzilər, mənim kimi, Rilə Sunak problemlərimiz həlli olacaqına inanır, bəziləri isə onun problemlərimizin bir parçası olduğunu hesab edir. Amma siyasi roymızdan asılı olmayaq, gölin ilk asiyalının Baş nazır olmasına sevinək və bunu mümkün etdiyi üçün ölkəmizlə fərxi edək".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Ermənistanda KİV-ə qarşı repressiya maşını işə düşüb

Ermənistanda iqtisadiyyatdan tutmuş siyaset və digər sahələrdə qədər veziyətin daha səratlı pişəşməsi özünü qabarğı şəkildə göstərir. Bu xüsusda neqativ proseslərin işıqlandırılmasının qarşısını almaq üçün hakimiyətin artıq mediyada etibar etməyini qarşı genişməyələr start verməsi də müşahidə olunur.

2022-ci ilin üçüncü rübündə Ermənistanda mediya və ayrı-ayrı jurnalistlərə təzyiqlər güclənib. Söz Azadlığının Müdafiəsi Komitəsinin verdiyi məlumatda, gərə, jurnalistlərə və KİV-ə qarşı müxtəlif təzyiqlərə bağlı 18, məlumat almamaq və yaymaq hüququnun pozulması ilə bağlı 20, o cümlədən 2 fiziki zorakılıq faktı qeyd edilib. Nəticədə 3 media nümayəndəsi xəsarət alıb, 9 mədialar qarşı yeni möhkəmətlərə qaldırb.

Ermənistanda müfəzzələrə bildirilər ki, Baş nair N.Paşinyan özü 1999-2012-ci illərdə sabiq prezidentlər Robert Koçaryanla Serj Sarkisyanla qarşı qatı müxalif mövqədə olan "Aykakan Jamanak" qəzətinin redaktoru olub və dayanmadan dövlətin yürütdüyü siyasetin oleyhino yazilar dərc edib. Hətta Paşinyanın qorvpərəst olmasına rəğmən, o zamanlar ABŞ-nın Erməni-

tandakı soñri olmuş Con Evans Vaşinqtona yazdığı məxfi rapportda "Aykakan Jamanak"ın "realıqlı öz təsdiqini tapmağın seassıssız və yalan hekayeler yازan qəzel" olduğunu qeyd etmişdi. Bu sobobən də, indi erməni mediası Paşinyanın ölkədəki müxalif soñları boğmaq və mührəbədəki möglübliyyətən fənomenələşən qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq məqsədilə belə bir çıxış etdiyini deyir. Qeyd olunur ki, Paşinyan bir zamanlar soñəflərinə qarşı elő özünün yaratdığı təhlükədən sağtərlənən qıtlığına qarşıdır. Erməni iqtisadişən Levon Minosyanın soñlərinə görə, möhəbbət soñlarda qəsəbətən hesabat tələbindən qəməq mə